



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 90 (7817) BAZAR, 22 aprel 2018-ci il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az

Qiyməti 40 qəpik

Milli Məclis Novruz Məmmədovun Baş nazir vəzifəsinə təyin olunmasına razılıq verdi



Aprelın 21-də Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirilib. AZƏTAC xəbər verir ki, iclası açan Milli Məclisin Sədri Oqtay Əsədov aprelin 11-də demokratik və şəffaf şəraitdə keçirilmiş prezident seçkilərində İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsinin dövlət başçısının xalqımız qarşısındakı əvəzsiz xidmətlərinə verilən yüksək qiymətin və ona sonsuz inamın ifadəsi olduğunu söyləyib.

Parlament sədri Milli Məclis adından Prezident İlham Əliyevi təbrik edib və dövlət başçısına fəaliyyətində uğurlar arzulayıb. Bildirib ki, Prezident İlham Əliyevin andiçmə mərasimini Milli Məclisdə keçirməsi dövlət başçısının parlamente verdiyi dəyərin və hörmətin göstəricisidir.

Oqtay Əsədovun təklifi ilə Milli Məclis adından Prezident İlham Əliyevə təbrik məktubunun göndərilməsi qərara alınıb.

Milli Məclisin Sədri deyib ki, bugünkü iclasın gündəliyinə bir məsələ daxildir. İclasda "Novruz İsmayıl oğlu Məmmədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi" haqqında məsələyə baxılacaq.

Sonra sədr gündəlikdəki məsələ ilə bağlı Prezident İlham Əliyevin Milli Məclisə məktubunu oxuyub.

Oqtay Əsədov qeyd edib ki, Novruz Məmmədov bütün fəaliyyəti dövründə özünü yüksək ləyaqətə malik insan kimi təsdiq edib. Novruz Məmmədovun fəaliyyəti hər zaman Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib.

Sonra məsələ ilə bağlı müzakirələr aparılıb. Çıxış edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli aprelin 11-də Azərbaycanda şəffaf və ədalətli seçkilərin keçirildiyini bildirib, Prezident İlham Əliyevi parlaq qələbəsi münasibətlə təbrik ediblər.

Qeyd olunub ki, Azərbaycanın Baş naziri vəzifəsinə namizədliyi irəli sürülmüş Novruz Məmmədov beynəlxalq arenada ölkəmizin maraqlarını hər zaman müdafiə edən şəxslərdəndir. Diplomatik karyerasında ən yüksək zirvəyə yüksəlmiş Novruz Məmmədov Yeni Azərbaycan Partiyası Siyası Şurasının üzvü kimi də fəaliyyətində böyük uğurlara imza atıb. O, ölkəmizin daxili və xarici siyasəti, dövlət başçısının apardığı iqtisadi, sosial siyasətlə bağlı dərin məzmunlu çıxışların, məqalələrin müəllifidir.

Novruz Məmmədov bütün fəaliyyəti dövründə dövlətimizin milli strategiyasına, ümummillli i-dərə, Prezidentə sədaqət nümunəsi göstərib.

Çıxışlarda Baş nazir kimi fəaliyyəti dövründə göstərdiyi xidmətlərə görə Milli Məclis adından Artur Rasi-zadəyə də təşəkkür edilib.

Müzakirələrdən sonra məsələ səsə qoyularaq qəbul edilib.

İclasda çıxış edən Baş nazir Novruz Məmmədov ona göstərilən bu yüksək etimada görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib. O deyib ki, Baş nazir vəzifəsi çox çətin, lakin şərəfli vəzifədir. Dövlətimizin başçısı İlham Əliyev ilə birlikdə işləmək çox şərəflidir.

Novruz Məmmədov vurğulayıb ki, Azərbaycan bu gün dünya miqyasında özünün yeri, mövqeyi olan bir ölkədir. Azərbaycan ən mürəkkəb geosiyasi məkanda yerləşir. XXI əsrin ikinci onilliyində dünyada gərgin proseslərin gəldiyi belə bir vəziyyətdə Azərbaycanda sabitliyin, təhlükəsizliyin və uğurlu dinamik inkişafın davam etdirilməsi bizim hər birimizin qarşısında çox böyük vəzifələr qoyur. Biz yüksək səviyyəli inkişafımızı davam etdirməliyik. Bu, çox çətin vəzifədir. Çalışacağam ki, mən bu məsuliyyəti vəzifəni Azərbaycan Prezidentinin rəhbərliyi ilə, dövlət və hökumət strukturları, eyni zamanda, Milli Məclis ilə sıx əməkdaşlıq şəraitində yerinə yetirirəm. Çalışacağam ki, ümummillli lider Hey-

dər Əliyevin müəyyənləşdirdiyi yolu Azərbaycan Prezidentinin rəhbərliyi ilə davam etdirirəm.

Hazırda Azərbaycanın çox yüksək inkişaf mərhələsində olduğunu vurğulayan Baş nazir deyib: "Mən xarici siyasətlə çox məşğul olduğum üçün beynəlxalq aləmdə dövlətlərlə bağlı mövqeləri yaxşı bilirəm. Azərbaycan fəal iştirakçı və təşkilatçı kimi bu illər ərzində siyasi, enerji, idman, mədəniyyət, multikulturalizm sahələrində dünyanın ən böyük layihələrini uğurla həyata keçirib. Azərbaycan beynəlxalq əməkdaşlığa çox böyük töhfələr verib. Bir neçə ilə Azərbaycan Avrasiyanın ən böyük nəqliyyat qovşağı olacaq. Hindistandan Avropanın şimalına, Şərqdən Qərbə, Avropanın cənubuna qədər bütün ölkələrin ticari, iqtisadi əlaqələrinin qovşağı məhz Azərbaycan olacaq. Bu, həm də Azərbaycanın gələcək inkişafını təmin edir. Mənim qarşımda duran əsas vəzifə Azərbaycanın iqtisadi sahədə bugünə qədər əldə etdiyi uğurların istiqamətlərini daha da konkretləşdirmək, hansı işlətlərin daha vacib olduğunu, qarşıda bizi nələrin gözlədiyini nəzərə alaraq addımlar atmaqdır. Şübhəsiz ki, Azərbaycan Prezidentinin rəhbərliyi altında dövlət, hökumət strukturları ilə, eləcə də Milli Məclisin üzvləri ilə birlikdə biz bu vəzifələrin öhdəsindən gələcəyik.

Novruz Məmmədov vurğulayıb ki, Azərbaycan artıq çox böyük layihələr həyata keçirib, siyasət, iqtisadiyyat, enerji, idman, mədəniyyət sahələrində böyük uğurlara imza atıb. Bütün bu işləri təhlil etsək görərik ki, dünyanın heç bir ölkəsi Azərbaycandanla müqayisə oluna, ölkəmizlə rəqabət apara bilməz. Azərbaycan beynəlxalq təşkilatlarda çox fəal iştirak edir. Ölkəmiz siyasi, mədəni, idman, sivilizasiyalararası dialoq, multikulturalizm sahələrində mötəbər tədbirlərə evsahibliyi edir. Azərbaycan 120 ölkəni özündə birləşdirən, BMT-dən sonra dünyanın ikinci böyük təşkilatı olan Qoşulmama Hərəkatına 2019-2021-ci illərdə sədrlik edəcək. Azərbaycan Prezidenti daxili və xarici siyasəti, beynəlxalq münasibətlər sahəsini mükəmməl bilən müdrik siyasi xadimdir. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, müstəqil Azərbaycan öz tarixində ən möhtəşəm dövrünü yaşayır.

Baş nazir Novruz Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin onun qarşısında qoyduğu vəzifələrin həyata keçirilməsi üçün ölinədən gələni əsirgəməyəcəyini bildirib.

Milli Məclisin Sədri Oqtay Əsədov sonda bir daha Novruz Məmmədovu təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Bununla da Milli Məclisin plenar iclası başa çatıb.

N.İ.Məmmədovun Azərbaycan Respublikasının Baş naziri təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin SƏRƏNCAMI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 4-cü bəndini rəhbər tutaraq **qərara alıram**:

- Novruz İsmayıl oğlu Məmmədov Azərbaycan Respublikasının Baş naziri təyin edilsin.
- Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 aprel 2018-ci il

İlham ƏLİYEV: “Artur Rasi-zadə müstəqilliyimizin daha da möhkəmləndirilməsi və ölkəmizin böyük uğurlar qazanması istiqamətində söylərini əsirgəməyib”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də Artur Rasi-zadənin uzun illər dövlət qulluğunda yüksək vəzifələrdə səmərəli fəaliyyət göstərdiyini qeyd edərək onun ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həm sovetlər dövründə, həm də müstəqillik illərində Azərbaycanın inkişafı yolunda əzmə çalışdığını bildirib. Qeyd olunub ki, Artur Rasi-zadə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə də müstəqilliyimizin daha da möhkəmləndirilməsi və ölkəmizin böyük uğurlar qazanması istiqamətində söylərini əsirgəməyib.

Artur Rasi-zadə fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını bildirərək qeyd edib ki, xalqımızın ümummillli lideri Heydər Əliyev kursunu uğurla davam etdirən İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə ölkəmiz sosial-iqtisadi sahənin bütün istiqamətlərində misli görünməmiş nailiyyətlər əldə edib və beynəlxalq aləmdə böyük nüfuz qazanıb.

Prezident İlham Əliyev Artur Rasi-zadəyə Baş nazir vəzifəsində gördüyü işlərə görə təşəkkürünü bildirib.

Artur Rasi-zadə göstərilən qayğı və diqqətə görə dövlət başçısına bir daha minnətdarlığını bildirib. O, Prezident İlham Əliyevə xalqımızın rifahı və firavanlığı naminə gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Prezidentin mətbuat xidməti

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri aşağıdakı şəxslər təyin edilsinlər:
 - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini - Yaqub Abdulla oğlu Eyyubov;
 - Azərbaycan Respublikası Baş nazirinin müavini - Əli Cavad oğlu Əhmədov;
 - Azərbaycan Respublikası Baş nazirinin müavini - Əli Şamil oğlu Həsənov;
 - Azərbaycan Respublikası Baş nazirinin müavini - Hacıbala İbrahim oğlu Abutalıbov;
 - Azərbaycan Respublikasının daxili işlər naziri - Rəhil İdris oğlu Usubov;
 - Azərbaycan Respublikasının energetika naziri - Pərviz Oqtay oğlu Şahbazov;
 - Azərbaycan Respublikasının ədliyyə naziri - Fikrət Fərrux oğlu Məmmədov;
 - Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri - Sahil Rəfiq oğlu Babayev;
 - Azərbaycan Respublikasının fəvqəladə hallar naziri - Kəmaləddin Fəttah oğlu Heydərov;
 - Azərbaycan Respublikasının xarici işlər naziri - Elmar Məhərrəm oğlu Məmmədov;
 - Azərbaycan Respublikasının iqtisadiyyat naziri - Şahin Abdulla oğlu Mustafayev;

S.R.Nuriyevin Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

- Samir Rəfiq oğlu Nuriyev Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilsin.

- 1.12. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri - İnam İməd oğlu Kərimov;
- 1.13. Azərbaycan Respublikasının maliyyə naziri - Samir Rəuf oğlu Şərifov;
- 1.14. Azərbaycan Respublikasının müdafiə naziri - Zakir Əsgər oğlu Həsənov;
- 1.15. Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri - Rəhil Nəmiq oğlu Quluzadə;
- 1.16. Azərbaycan Respublikasının vergilər naziri - Mikayıl Çingiz oğlu Cəbbərov;
- 1.17. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri - Samir Rəfiq oğlu Nuriyev;
- 1.18. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri - Rövşən Şükür oğlu Rzayev;
- 1.19. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi - Elçin İsağa oğlu Quliyev;
- 1.20. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi - Mədat Qəzənfər oğlu Quliyev;
- 1.21. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisi - Orxan Sədyar oğlu Sultanov.
2. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 aprel 2018-ci il

N.İ.Məmmədovun Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri vəzifəsindən azad edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin SƏRƏNCAMI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

- Novruz İsmayıl oğlu Məmmədov Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri vəzifəsindən azad edilsin.
- Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 aprel 2018-ci il

S.R.Babayevin Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin SƏRƏNCAMI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

- Sahil Rəfiq oğlu Babayev Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilsin.
- Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 aprel 2018-ci il

H.İ.Abutalıbovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin SƏRƏNCAMI

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq **qərara alıram**:

- Hacıbala İbrahim oğlu Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.
- Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 aprel 2018-ci il

İ.İ.Kərimovun Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsindən azad edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin SƏRƏNCAMI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

- İnam İməd oğlu Kərimov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsindən azad edilsin.
- Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 aprel 2018-ci il



İlham Əliyevin əzəmətli seçki qələbəsi onun güclü rəhbər, böyük vətənpərvər, layiqli vətəndaş, uğurlu islahatçı, qətiyyətli sərkərdə, müdrik siyasətçi, qabiliyyətli iqtisadçı, bacarıqlı diplomat, ən nəhayət, Azərbaycan dövlətinin və xalqının həm xidmətçisi, həm də Lideri olduğunu təsdiq etdi!

Azərbaycanın inkişafı, parlaq gələcəyi üçün əzmlə çalışan Prezident İlham Əliyevə ölkəmizin firavanlığı naminə fədakar fəaliyyətində yeni uğurlar diləyirik

“AZƏRMAŞ” Açıq Səhmdar Cəmiyyəti

İlham Əliyevin Azərbaycana layiqli xidmət missiyasının yeni mərhələsi başlayır

Moskvada “İrs-Naslediye” jurnalının növbəti nömrəsi çapdan çıxıb

Moskvada nəşr olunan “İrs-Naslediye” jurnalının yeni nömrəsində Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun “Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” məqaləsinin ikinci hissəsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, Əli Həsənov məqalənin ikinci hissəsində Xocalı faciəsi zamanı dəhşətli hadisələrdən bəhs edərkən 1992-ci ildə dünya mətbuatında dərc olunmuş materiallardan sitatlar gətirir. Müəllif oxucuları Parisdə çıxan “Valer aktual” jurnalı və “Le Monde” qəzeti, Britaniyanın “The Sunday Times”, ABŞ-ın “Washington Post”, Rusiyanın “İzvestiya” qəzetləri və digər nəşrlərin bu mövzadakı materialları ilə tanış edir.

Məqalədə Britaniyanın “The Sunday Times” qəzetinin 1992-ci il 1 mart tarixli nömrəsində dərc olunmuş materialdan sitat gətirilir: “Ermeni əsgərləri yüzlərlə ailəni qırıdılar. Sağ qalanlar deyirlər ki, ermənilər 450-dən artıq azərbaycanlıyı güllələmişlər, onların da çoxu qadınlar və uşaqlardır. Yüzlərlə, bəlkə də minlərlə adam itkin düşmüşdür. Xocalıdan qaçan digər qadınlarla və uşaqlarla bir yerdə Ağdama gəlmiş Rəziyə Aslanova deyir ki, onlara ardi-arası kəsilmədən atəş açırdılar. İnsanları diri-diri yandırıb, başlarını derisini soyurdular. Dediylə görə, əri, qayını və kürekəni qətlə yetirilmiş, qızı isə itkin düşmüşdür”.

Ə.Həsənov xatırladır ki, bu dəhşətli soyqırımın əsl mahiyyəti yalnız ümummillət lideri Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanıb. 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib, 2002-ci il fevralın 25-də işə ulu öndər Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildə



nümunə ilə əlaqədar Azərbaycan xalqına müraciətində bu amansız kütləvi qırğının tarixi-siyasi mahiyyətini açıb göstərib. Hazırda bu soyqırımını törədənlərin işə olunması və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Bu baxımdan Heydər Əliyev Fondu sistemli və ardıcıl fəaliyyət göstərir.

Ə.Həsənov məqaləsində yazır ki, Heydər Əliyev Fondu müxtəlif ölkələrdə faciə haqqında həqiqətlərin yayılması istiqamətində genişmiqyaslı tədbirlər keçirir. 2008-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsinin ildönümündə İslam Əməkdaşlıq Təşkilatı, Gənclər Forumunun mədəniyyətə dair dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası təsis edilib.

Məqalədə vurğulanı ki, 2011-ci ildə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının Şurasının sessiyasında Xocalı faciəsini “insanlığa qarşı törədilmiş kütləvi cinayət” kimi tanımağa çağıran Bəyannamə qəbul edilib. Müəllif yazır: “Bu tanınma 2009-cu ildən həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının fəaliyyətinin məntiqi nəticəsi olmuşdur. Onu da qeyd etmək vacibdir

ki, münafiqlik ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlər arasında bu qətnamədə ilk dəfə olaraq Xocalı faciəsinə soyqırımı aktı səviyyəsində siyasi-hüquqi qiymət verilməmişdir”.

Qeyd edək ki, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun “Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” məqaləsinin sonuncu hissəsi jurnalın növbəti nömrəsində dərc olunacaqdır.

Nəşrin baş redaktoru Musa Mərcanlının “Redaktorun sütunu” rubrikasında dərc edilmiş “Lələtəpədən Şuşa-yədək” məqaləsində qeyd olunur ki, jurnalın hazırkı nömrəsinin işıq üzü görməsi 2016-cı ildə Azərbaycan-Ermənistan cəbhə xəttində baş vermiş Aprel döyüşlərinin ildönümünə təsadüf edir. Baş redaktor diqqətə çatdırır ki, bütün Azərbaycan xalqı Lələtəpənin əsrin dördüdəbirinə yaxın müddətə qədr uzanan “nə sülh, nə müharibə” şəraitində həlledici dönüş nöqtəsi olacağına, Azərbaycan bayrağının vaxtilə Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhəri üzərində dalğalanacağına ümidvardı və bunu səbirsizliklə gözləyir. M.Mərcanlı vurğulayır ki, 2018-ci ildə xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd edir. Bu əlamətdar bayram münasibətilə jurnalın ingilis dilində versiyası olan “İrs-Heritage”-in xüsusi buraxılışı çapdan çıxacaq. Önemli iş odur ki, buraxılışın müəlliflərinin böyük əksəriyyəti xarici ekspertlərdir.

Jurnalın bu nömrəsində oxuculara “Müasir Azərbaycan - AXC-nin layiqli xələfi”, “XX əsrdə Azərbaycanda tələmlər”, “İrəvan necə Ermənistanın paytaxtı oldu?”, “2016-cı ilin Aprel döyüşləri - Qarabağın azad olunmasının müdafiəsi” və digər məqalələr təqdim edilib.

Şəhid ailələrinə daha bir dövlət qayğısı

Respublikamızın hər yerində olduğu kimi, Qax rayonunda da yeniyetmə və gənclər arasında vətənpərvərlik hissinin artırılmasına ciddi diqqət yetirilir.

Bu məsələyə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon bölməsi tərəfindən də həssas yanaşılır. Bölmənin rəisi, polkovnik-leytenant Rövşən Ədilov deyir ki, gənclər arasında aparılan maarifləndirmə işləri öz bəhrəsini verir. Əməkdaşlarımız tərəfindən orta məktəblərdə söhbətlər aparılır, təşkil edilən “Şahin” hərbi idman oyunları şagirdlərdə hərbi sənəti ilə bağlı müəyyən təsəvvür formalaşdırır, silahlı davranış qaydaları izah olunur və onların fiziki sağlamliq vəziyyəti aydınlaşdırılır.

Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan və itkin düşən 141 nəfər də daim yad edilir. Onların döyüş günləri qeyd edilir, məzarları zi-

yarət olunur, ailələrinin problemlərinin həllinə kömək göstərilir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon bölməsi tərəfindən çağırışçıların həqiqi hərbi xidmətə yolasalınma mərasimlərində və müxtəlif bayram tədbirlərində şəhid ailələrinin nümayəndələrinə xüsusi diqqət ayrılır.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərman rayonda rəğbətlə qarşılanıb.

Şəhid anası, Qax şəhər sakini Sona Süleymanova dil-ədəbiyyat müəllimidir və 45 il iş stajı var. Oğlu Namiq Allahverdiyev 1992-ci ilin iyun ayında hərbi xidmətə başlayıb. Gəncə batalyonunun tərkibində Ağdam bölgəsinə gedib. 1992-ci il sentyabrın 15-də Ağdərənin Çıldırın yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olub.

Sona xanım oğlu şəhid olduqdan sonra bir müddət Azərbaycanda Şəhid Anaları Cəmiyyətinin Qax rayon şöbəsinin sədri olub, Qarabağ Əlilləri və Şəhid Ailələri Birliyinin sədr müavini kimi rayonun ictimai işlərində fəal iştirak edib.

Sona xanımla söhbətdə o, fikirlərini belə tamamladı: “Biz bu gün müstəqil Azərbaycan Respublikasında yaşayırıq. Ölkəmizin hazırkı inkişafına görə Prezident İlham Əliyevdən çox razıyıq. O, şəhid ailələrinin, əlillərin sosial şəraitinin yaxşılaşdırılması baxımından qayğısını əsirgəmir. Ailə vəziyyətimlə əlaqədar evə ehtiyacım vardı, müraciət etdim, 2009-cu ilin dekabr ayında bizə üçotaqlı mənzil verildi.

Bu ayın 11-də xalqımız onu yenə Prezident seçdi. Bu, xalqın öz oğluna qayğısı, inamı və etiqadı idi. Yeni seçilmiş Prezidentimiz yenə öz qayğısını bizə göstərdi. Aprel ayının 19-da verdiyi sərəncam həm şəhid ailələrinin, həm də itkin ailələrinin sosial həyat şəraitinin yaxşılaşdırılmasının bariz nümunəsidir.”

Qax şəhər sakini Hacı Rəsulov zı-yalıdır. Üç oğul atasıdır. Onlardan biri - Atəş Rəsulov 1991-ci ildə Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsilini yarımcıq qoyub könüllü olaraq Qarabağ müharibəsində iştirak edib. 1992-ci ilin 18 fevral tarixində isə Şirın Mirzəyevin batalyonunun tərkibində döyüşərkən Ağdərənin Umudlu kəndində itkin düşüb. 2007-ci ilin oktyabr ayının 12-də ona Qax Rayon Məhkəməsinin qərarı ilə “Şəhid” statusu verilib.

Hacı müəllim deyir ki, digər iki oğlunun biri müharibə veteranı, digəri orta məktəbdə müəllimdir. Dövlət başçısının şəhid və itkin düşən insanların ailəsinə olan qayğıkeşliyini alqışlayır. Hacı Rəsulov Vətən uğrunda, torpaq üçün canını edən şəhidlərin bunun qarşılığında heç nəyin unudulmadığını da yüksək qiymətləndirir.

Əli SƏLİMOV,
“Azərbaycan”

Minnətdarlıq edirlər

Azərbaycan dövlətinin şəhid ailələrinə, Qarabağ müharibəsi əlilləri və veteranlarına göstərilən tükənməz qayğısı həmişə ölkə vətəndaşları tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanır. Şəhidlərin xatirələri əbədiləşdirilir, övladlarının təhsilinə dövlət səviyyəsində yardım edilir, valideynləri ilə görüşlər keçirilir. Elə götürək bizim rayonu. Təkcə son bir ay ərzində rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayılı rayon şöbəsinin birgə təşkilatçılığı ilə iki şəhid haqqında dərc olunan kitabların təqdimat mərasimi keçirilib.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı da cəmiyyətdə razılıqla qarşılandı, xoş ovqat yaratdı. Haqqa, ədalətə, mərhəmətə tapınan, milli-mənəvi-dini dəyərlərə əsaslanan bu fərman rəhbər qayğısının daha bir təzahürüdür.

İsmayılı rayonu döyüş bölgəsindən xeyli uzaqda yerləşməsinə baxmayaraq, onun da qəhrəman oğulları Qarabağ uğrunda gedən döyüşlərdə iştirak ediblər. 1997-ci il avqust ayının

2-dək onların 130-dan çoxu şəhid olub. Prezidentin adı çəkilən fərmanına əsasən, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə hərbi qulluqçuların vərsələrində 11 min manat verilecək. Bu qayğının özü Azərbaycanda dövlət siyasətinin mərkəzində vətəndaşların rifahının dayandığını təsdiq edir. Diqqətə çəkilən cəhətlərdən biri də odur ki, bu fərman dövlət başçısının andiçmə mərasimindən sonra imzaladığı ilk qanunvericilik aktıdır.

Vidadi ZƏRƏBİYEV,
Qarabağ Müharibəsi Əlilləri,
Veteranları və Şəhid Ailələri İctimai
Birliyi İsmayılı rayon filialının sədri

Şəhid övladlarına verilən dəyər yaşamaq həvəsini artırır

Prezident İlham Əliyevin məqsədyönlü şəkildə həyata keçirdiyi uğurlu sosial siyasətin davamlı olması təsdiq edir ki, xalqa qayğı göstərmək, insanların güzəranını hər vasitə ilə yaxşılaşdırmaq vəzifəsi prioritet olaraq qalır.

Dövlət başçısının “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı cəmiyyətin bütün təbəqələri tərəfindən böyük razılıqla və minnətdarlıq hissi ilə qarşılanmışdır.

Mən şəhid bacısıyam. Ailədə bir bacı, bir qardaş olmuşuq. Qarabağ döyüşlərinə könüllü qatılan qardaşım Yusif Yusifov 1994-cü ilin fevralında Kelbəcər uğrunda döyüşlər

də həlak oldu. Bu itkidən az sonra atam dünyasını dəyişdi. Anamla tək qaldıq. Oğul dərdi anama ağır bir zərbə vurdu. Onkoloji xəstədir. Belə bir durumda dövlət başçısının şəhid ailələrinə ünvanlanan qayğısı bizə də ovundurdu. Bu fərmanı televiziyadan eşidəndə anam da, mən də kövrəldik. Göz yaşlarına boğulsam da, üreyimdən qeyri-adi hisslər keçdi: “Adına qurban olum, qardaş, sən olmasan da şəfəqli şəhid adın anana, bacına təsəllidir. Vətəndaşına sahib çıxan bu dövlətin, bu vətənin, bu xalqın uğrunda şəhid olmağa dəyərmiş. Çünki sən Zirvə-dəsen”.

Hörmətli redaksiya, dövlət başçısının fərmanı ilə ailəmizə birdəfəlik 11 min manat yardım edilməsi bizim üçün də həyati əhəmiyyət daşıyır. Prezident İlham Əliyevə minnətdarlıq. Öz vətəndaşının qayğısına qalan, vətənin ərazi bütövlüyü uğrunda şəhid olan övladlarına böyük dəyər verən bir dövlətin vətəndaşı olmağımızla anam da, mən də qürur duyuruq.

Səvinc YUSİFOVA,
Bardə şəhəri



VEYSƏLOĞLU

Müstəqilliyimizin təminatı, dövlətçiliyimizin sükanı etibarlı əldədir – 11 aprel seçkilərinin nəticələri bu həqiqətin böyük təntənəsi oldu!

Öz taleyinin sahibi olan xalq tarixin ən qüdrətli Azərbaycanını yaradan İlham Əliyevin rəhbərliyi altında bütün hədəflərə çatacaq!

Veysəloğlu Şirkəti

İLHAMLA İRƏLİ!

ULDUZ
CHOCOLATE & CANDY

Prezident İlham Əliyevin Vətənə, xalqa və dövlətə sədaqət andı onun Azərbaycana həsr etdiyi missiyasının növbəti mərhələsinin başlanğıcıdır

İlham Əliyev qarşıdakı 7 ildə şanlı Azərbaycan mücadiləsinin daha möhtəşəm zəfərlərinə imza atacaq!

“Ulduz” şokolad fabrikinin kollektivi

Seçimin mübarək, AZƏRBAYCAN!

23 aprel Dünya Kitab və Müəllif Hüquqları Günüdür

Sosial epidemiya

Müasir dövrün sosial bəlasına çevrilən piratçılıq sərhəd tanımadan hər yərə ayaq açır

Zaman-zaman sosial-mədəni problem kimi gündəmə gələn piratçılıq müasir dövrün sosial bəlasına çevrilib. Dünyanın bir çox ölkələrində əqli mülkiyyət hüquqlarının təminatı istiqamətində sort qanunlar var, plagiatla görə ciddi cəzalar tətbiq olunur. Amma bütün bunlara baxmayaraq, bu bəla sərhəd tanımadan hər yərə ayaq açır və bu gün də “yaşayır”. Bu proses Azərbaycanda da vaxtaşırı gündəmə gələn məsələlərdən.

XV əsrdə Almaniya da qısa zamanda məşhurlaşan “Gündəlik” kitabı və ilk pirat...

Söhbət müəllif hüquqlarından və ya piratçılıqdan gedirsə, öncə bunların nə olduğunu, necə ortaya çıxdığını və hansı əqli mülkiyyət subyektlərinə müəlliflik hüququnun verilməsinə diqqət yetirək. Belə ki, əqli mülkiyyət hüquqları əqli fəaliyyət nəticələrinin qorunması məqsədi ilə onların müəlliflərinə və hüquq sahiblərinə verilən müstəsna hüquqlardır. Müəlliflik hüququ isə əqli mülkiyyət sisteminin zəngin və geniş yayılmış əqli nəticələrinə - əsərlərə olan hüquqlardır. Müəlliflik hüququ ilə qorunan obyektlər - ədəbi əsərlər, elmi nəşrlər, romanlar, poemalar, pyeslər, məlumat nəşrləri, qəzetlər və jurnallar, kompüter programları, məlumat topluları və multimedia məhsulları, filmlər və digər audiovizual əsərlər və s. ola bilər.

Aydın məsələdir ki, hər kəs özünə məxsus olana sahiblik, onu qorumaq və ya satmaq üçün hüquqi səlahiyyətə malikdir. Amma bəzən bu hüquq başqası tərəfindən məqsədyönlü şəkildə kobudcasına pozulur. Yəni, sənə məxsus olanı, yaradıcısı olduğun əqli mülkiyyəti kimə mənimləyir.

Yeri gəlmişkən qeyd edək ki, piratçılığın yaranma tarixi haqqında faktlar az və mübahisəlidir, amma onun rüşeymini kitabçılıq ənənələrinin meydana gəlməsindən sonrakı dövrlərdə axtarmaq daha düzgün olar. Belə ki, XV əsrdə Almaniyanın Nümbərg şəhərində yaşayan Hartman Şedel 1493-cü ildə “Gündəlik” kitabını (Liber Chronicarum) çap etdirir. Kitab az bir zamanda məşhurlaşır. Onun belə bəyənildiyini gören Coan Şönsperger adlı bir mətbəəçi üç il sonra kitabın pirat çapını həyata keçirir. Bəzən bu kitabla ilk pirat çap kitabı deyirlər. Ümumiyyətlə, pirat kitabçılıq daha çox kitabla, müəlliflə tələbatın sürətlə artdığı XX əsrdə geniş vüsət alıb və təəssüf ki, bu gün də ümumi bir bəla kimi özünü göstərməkdədir.



Azərbaycanda piratçılıq və ortaya çıxan mübahisəli məqamlar

Azərbaycanda isə piratçılıq ötən əsrin sonlarından daha geniş yayılmağa başlayıb. Hazırda gündəlik qəzet, jurnal, elektron mediada belə hallara tez-tez rast gəlinir. Əsasən bədii ədəbiyyat nümunələrinin, kitab nəşrlərinin çapı zamanı piratçılıqla bağlı mübahisəli məqamlar ortaya çıxır. Piratçılar həqiqi müəlliflə müqavilə bağlanmadan, ümumiyyətlə, heç bir razılaşma olmadan, sadəcə, onun imzasını saxlamaqla (bəzən də imza qoyulmadan) kitabı çap və ya tərcümə edib satışa çıxarırlar. Bu zaman müəllifin hüquqları pozulmaqla yanaşı, ona əməyinə görə qonorar da verilmir. Nəticədə hüquqları pozulmuş müəllifin hesabına başqa bir şəxs rahat yolla həm pul, həm də hörmət qazanır.

Xalq yazıçısı, Azərbaycan və dünyanın bir neçə ölkəsində dedektiv əsərlər müəllifi kimi sevilən Çingiz Abdullayev dəfələrlə bu halla qarşılaşdığını və onun Azərbaycanda özündən xəbərsiz bir neçə kitabının dərc edildiyini deyir: “Kitabımı çox pis vəziyyətdə mənə icazəsiz tərcümə edib tirajlaşdırırlar. Mənə xəbər çatandan sonra məsələ ilə bağlı birbaşa aidiyyəti quruma və Daxili İşlər Nazirliyinə müraciət etdim. Pirat nüsxələr yavaş-yavaş satışdan yığıldırdılar”.


Yazıcının sözlərinə görə, 300-500 nüsxə ilə çıxan kitabları yox, daha çox

böyük tirajlı kitabları, məsələn, 40-50 min tirajlı nümunələri plagiat edib satırlar ki, böyük pullar qazansınlar. Ancaq hansısa kitabın bir hissəsi və ya bütün şəklində başqa şəxs tərəfindən mənim-sənilərək öz adından çap olunması çox ağır cinayətdir və bu, böyük ölkələrdə daha çox baş verir. Azərbaycanda əsasən müəllifin imzasını saxlamaqla onun əsərini çap edib satırlar. Yazıcının sözlərinə görə, bu işdə digər aidiyyəti şəxslərlə bərabər, nəşriyyatların üzərinə də böyük məsuliyyət düşür, onlar çap etdiyi kitabların müəlliflərinə qonorar verməli, piratçılığın qarşısını almalı və müəllif hüquqlarının qorunmasını imkanları çərçivəsində nəzarətdə saxlamalıdır.

Oxucu bazarını pirat kitabçılar nəşriyyatlardan daha yaxşı öyrənirlər

Məsələ ilə bağlı bir neçə nəşriyyatla əlaqə saxladığımız “Qanun” nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu bildirdi ki, nəşr etdikləri əqli mülkiyyət subyektlərində müəllif hüquqlarının maksimum qorunmağa çalışırlar. Müəllifin razılığı alınmadan nəşr olunan əsər pirat məhsul hesab olunur və hüquqi məsuliyyət yəqindir: “Biz nəşr etdiyimiz kitabların icazəsini alır, sonra onu çap edib satışa çıxarıq”.

Ş.Xuduoğlu əlavə etdi ki, çox zaman alıcılar piratla orijinalı ayırd edə bilmirlər. Ona görə bu istiqamətdə maarifçilik



Almaniyada plagiat az qala adam öldürmək qədər ciddi məsuliyyət yaradır

Dünya təcrübəsinə diqqət etdikdə əqli mülkiyyətin bütün növlərinin, xüsusilə müəllif hüquqlarının qorunması istiqamətində çox ciddi icra mexanizmlərinin şahidi oluruq. Ekspertlərin qənaətinə görə, inkişaf etmiş ölkələrdə müəllif hüquqlarının qorunmasında işlək hüquq normaları ilə yanaşı, maarifçilik güclüdür, istifadəçilər orijinala oğurluq məhsul müəyyən edə bilərlər və belə olan halda, təbii ki, orijinala üstünlük verirlər. Ümumilikdə isə əqli mülkiyyətin qorunması, müəllifdən icazəsiz istifadə, bir misrını belə çap etmək ciddi məsuliyyət yaradır. Bu, böyük məbləğdə cərimələrdən əlavə, hətta azadlıqdan məhrumetmə ilə nəticələnə bilər. Ona görə bir müəllifin kitabını kimə götürüb öz adından dərc etmək və ya müəllifin adını saxlamaqla icazəsiz tirajlaması böyük risk hesab olunur. Nümunə kimi Almaniya, Fransa, İngiltərə, Hollandiya, Çexiya, Rumıniya, Rusiya və başqa qabaqcıl ölkələrin adlarını sadalamaq olar. İlk pirat kitabının çap olunduğu Almaniya bu gün pirat nüsxə çap etmək az qala, adam öldürmək qədər ciddi məsuliyyət yaradır...

Ölkəmizdə piratçılıqla necə mübarizə aparılır

Bəs, Azərbaycanda piratçılıqla necə mübarizə aparılır və qanun nə deyir?

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən, müəlliflik hüququ əsərin yaradılması ilə yaranır, müəllifin bütün həyatı boyu və (qanunda nəzərdə tutulan hallar istisna olmaqla) onun ölümündən sonra 70 il müddətində qüvvədə qalır.

Qəbul olunan dünya praktikasına və Azərbaycan qanunvericiliyinə uyğun olaraq müəlliflik hüququ və əlaqəli hüquqların müdafiəsi Azərbaycan Respublikasının məhkəmə orqanlarının səlahiyyətlərinə aiddir. Hüquqların müdafiəsinə dair müddəalar müəlliflik hüququ qanunu ilə yanaşı, mülki, mülki-prosessual, cinayət məəcəllələrində, habelə inzibati

hüquq pozuntuları məəcəlləsində öz əksini tapıb. Hər hansı bir müəllif piratçılıqla qarşılaşdığı zaman özünün orijinal əsərini və plagiat hesab etdiyi nüsxələri aidiyyəti agentliyə təqdim edə və ya birbaşa məhkəməyə müraciət edə bilər.

Ümumilikdə isə ölkəmizdə bir çox vacib sahələr sırasında əqli mülkiyyət istiqamətində dövlət siyasəti, yaradıcı, əqli əməyə ictimai münasibət mövcuddur. Eyni zamanda, qanunda əksini tapdığı kimi, əqli mülkiyyətin hər hansı istifadə forması sahibi tərəfindən təsdiq olunmalıdır. Əks halda, bu, hüquqların tapdanmasına gətirib çıxarır.

Nəşrlər və ekspertlər çıxış yolu göstərirlər

Piratçılıqla mübarizə metoduna və çıxış yoluna gəldikdə isə beynəlxalq təcrübəyə əsaslanaraq nəşrlərin və ekspertlərin gəldikləri qənaət budur ki, pirat məhsulların nəşri ilə mübarizə kompleks şəkildə aparılmalı, hüquq-mühafizə orqanları bu istiqamətdə daha çox diqqət göstərməlidirlər.

Nəzərdə işarələri yaratmaq, məsələn, kitabların üzərinə hologram yapışdırmaq, qanunun sərt tələblərini tətbiq etmək, eyni zamanda, piratın yaranma biləcəyi mənbələrə kompleks nəzarət həyata keçirmək müsbət nəticə verə bilər. İstənilən halda, ən böyük iş yənə də nəşriyyatların, kitab yayıncılarının üzərinə düşür. Nəşriyyatlar pirat kitabçılıqla birlikdə, assosiasiyalar səviyyəsində mübarizə aparmalıdır. Bundan əlavə, pirat kitablar haqqında məlumat vermək üçün “qaynar xətt”lərin fəaliyyət göstərməsi müsbət nəticə verə bilər.

Bütün bunlarla yanaşı, işin digər ən vacib tərəfi isə maarifləndirmənin gücləndirilməsidir. Məlumdur ki, pirat kitabçılar nüsxələri daha çox və tez satmaq üçün kitab istehsalı tələblərini, hətta sanitar-gigiyenə normalarını belə pozurlar. Ona görə oxuculara pirat kitabların bir çox hallarda sağlamlığa zərərli olduğu və s. haqqında müfəssəl məlumat verilməlidir. Qeyd edək ki, müasir dövrdə hər il 23 aprelin Dünya Kitab və Müəllif Hüquqları Günü kimi qeyd olunması da maarifləndirmə tədbirlərindən biri olaraq xüsusi əhəmiyyət kəsb edir.

Bir sözlə, piratçılıq təkcə qanun pozuntusu yox, həm də etik məsələsidir. Hansı sahə olmasından asılı olmayaraq, uğur qazanmaq üçün başqasının əməyini mənimləmək yox, zəhmət çəkmək, özünə güvənmək lazımdır. Onda nə etik qaydalar tapdanar, nə də qanun pozuntusu olar...

Elmur HADİYEV, “Azərbaycan”



**Prezident
İlham Əliyevin
rəhbərliyi altında
Azərbaycanın
yeni inkişaf
tarixinin ilk
sətirləri yazılır**

**Xalqımız əmindir ki, Liderimiz Azərbaycanı
bütün strateji hədəflərə çatdıracaq,
milli intibahın ən yüksək zirvəsini fəth edəcək**

Araz Supermarketlər şəbəkəsi

**Qarşıdakı 7 il Azərbaycanın ən şanlı
salamələrinin yazılacağı dövr olacaq -**

İlham Əliyev bunu da bacaracaq!



**Hər bir azərbaycanlının
Prezidenti, dostu,
himayədarı olan
cənab İlham Əliyev
xalqından növbəti dəfə aldığı
möhtəşəm dəstəyin gücü ilə
yeni nailiyyətlər
dövrünə qədəm qoyur**

**Azərbaycan xalqı 11 apreldə bir daha sübut etdi ki,
müstəqillik yolundan, Heydər Əliyev kursundan
əsla dönməyəcək və İlham Əliyev missiyası ətrafında
ümummilli səfərbərliyini daha mütəşəkkil edəcək!**

OBA marketlər şəbəkəsi

Güclü lider – güclü dövlət!

Qubadlılılar hesabat verdilər

Qubadlı Rayon İcra Hakimiyyətinin Sumqayıt şəhərində yerləşən inzibati binasının akt zalında rayonun cari ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib.

Öncə rayon icra hakimiyyətinin başçısı Malik İsaqov çıxış edərək bildirib ki, regionların inkişafının təmin edilməsi ilə bağlı aparılan dövlət siyasətinin məhiyyəti hər kəsə aiddir. Bu sahədə icra edilən dövlət proqramları bölgələrin simasını büsbütün dəyişmiş, yeni iş yerlərinin açılmasına, infrastruktur layihələrinin həyata keçirilməsinə yol açmış, əhalinin güzəhranına müsbət təsir göstərmişdir.

İki il əvvəlki aprel döyüşlərinin xatırladığı M.İsaqov tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, doğma torpaqlara böyük qayıdışın ilk mərhələsi olan Cəfərli Mərcanlıların bərpası edilmiş məcburi köçkünlərin də sevincinə səbəb olub. Aprel döyüşləri bir daha göstərdi ki, müvəqqəti itirilmiş torpaqlar güdrəti Milli Ordumuz tərəfindən azad ediləcək.

Natiq bildirib ki, məcburi köçkünlər üçün hazırda Sumqayıtda, Bakıda, Masazırda, Ramanada yeni şəhərciklərin salınması layihələri icra olunur. Ötən ilin sonlarında Azer-



baycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə Ramana qəsəbəsində müasir tələblərə cavab verən Qubadlı rayon Xanlıq kənd ümumi orta məktəbin açılışı dövlətimizin məcburi köçkünlərə göstərdiyi növbəti qayğının təzahürüdür.

Sonra rayon icra hakimiyyəti başçısının müavini Xoşqədem Aliyeva rayonda cari ilin birinci rübü ərzində görülmüş işlər barədə məruzə ilə çıxış edib. Qeyd edilib ki, ötən dövrdə sakinlərin məskunlaşma yerlərində yaşayış şəraitinin yaxşılaşdırılması işləri görüldü. Məlumat verilib ki, qubadlılılar respublikanın 41 müxtəlif şəhər və rayonunda məskunlaşıb. Rayonda 20,2 min nəfər emək

qabiliyyətli əhali var. Cari ilin birinci rübündə 49 yeni iş yeri açılmışdır. Ümumiyyətlə, son 14 ildə rayon üzrə yeni yaradılan iş yerlərinin sayı 3,7 mindən çoxdur.

Yığıncaqda həmçinin qeyd olunub ki, "Ceyranbatan bağları" yaşayış massivində yerləşən Çardaxlı kənd tam orta məktəbinə gedən yol yənidən təmir olunaraq sakinlərin istifadəsinə verilmiş, "Sumqayıt" mehmanxanasında Xanlıq kənd, 20-ci məhəllədə Boyunəker kənd sakinlərinin mənzillərinin dam örtüyü təmir edilmiş, "Xəzər bağları"nda Cibikli, Xızı rayon Siltəçay kəndində Həməzli, "Yaşılərdə bağ massivi"ndə Muradxanlı kənd sakinlərinə tikinti materialları ilə yardım olunmuşdur. Sarıqaya massi-

vində yerləşən "Əlvan Metalurgiya" sanatoriyasında məskunlaşan Hal kənd sakininə evinin su xətlərinin dəyişdirilməsi üçün vəsait ayrılımış, Bakı şəhəri, Nizami rayonu ərazisində məskunlaşan Çarəli kənd sakinini yaşadığı mənzil qəzalı vəziyyətdə olduğu üçün Müşfiq qəsəbəsində yerləşən məcburi köçkün şəhərciyində 4 otaqlı evlə təmin edilmişdir. Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən yataqxana qəzalı vəziyyətdə olduğu üçün məcburi köçkünlər oradan köçürülmüşdür. Rayon icra hakimiyyətinin təşəbbüsü ilə köçürülən 4 ailəyə maddi kömək göstərilmişdir.

Akif ƏLİYEV,
"Azərbaycan"

Azərbaycan "Cənub qaz dəhlizi" layihəsi üzrə maliyyə öhdəliklərinin 78 faizdən çoxunu icra edib

"Cənub qaz dəhlizi" QSC indiyədək "Cənub qaz dəhlizi" layihələrinə 9 milyard dollar xərcləyib

Azərbaycan "Cənub qaz dəhlizi" layihəsi üzrə maliyyə öhdəliklərinin 78 faizdən çoxunu icra edib. Bu barədə "Cənub qaz dəhlizi" Qapalı Səhmdar Cəmiyyətindən (CQD) bildirilib.

Qeyd edilib ki, "Cənub qaz dəhlizi" layihələrində "Cənub qaz dəhlizi" QSC-nin mülkiyyətində olan iştirak paylarının maliyyələşdirilməsinə 2014-2020-ci illər üzrə tələb olunan 11,5 milyard ABŞ dolları həcmində vəsaitdən bu il aprelin 20-dək 9 milyard dollarlıq hissəsi, yəni 78,1 faizi investisiya edilib.

Cari ilin əvvəlindən bu günədək isə "Cənub qaz dəhlizi" layihələrində CQD-

nin mülkiyyətində olan iştirak paylarının maliyyələşdirilməsinə 0,47 milyard dollar xərclənib.

Xatırladaq ki, "Cənub qaz dəhlizi" QSC Azərbaycan Prezidentinin "Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və "Cənub qaz dəhlizi"-nin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında" 2014-cü il 25 fevral tarixli sərəncamı əsasında yaradılmış və səhmlərinin 51 faizi dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49 faizi isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.

Qeyd edək ki, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan

"Cənub qaz dəhlizi"-nin segmentlərini "Şahdəniz-2", Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (QCBKG), TANAP və TAP layihələri təşkil edir. Bu boru kəmərləri zənciri Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından hasil olunaçaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan "Cənub qaz dəhlizi" vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli planlaşdırılır. Azərbaycan təbii qazının bu ilin ortalarında Türkiyəyə, 2020-ci ilədək isə Avropaya çatdırılması nəzərdə tutulur.

"Azərbaycan"

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialında ənənəvi "Açıq qapı" günü keçirilib

Aprelin 21-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı Filialında ənənəvi "Açıq qapı" günü keçirilib. AZƏRTAC xəbər verir ki, universitetin foyesində abituriyentləri maraqlandıran informasiya, filiala qəbul qaydalarına və burada tədris sistemində dair ədəbiyyat və kitabçalar olan stendlər qoyulub. Abituriyentlər bu universitetdə 2018/2019-cu tədris ili üçün qəbul imtahanlarının şərtləri və qaydaları ilə tanış ola, filologiya, kimya, riyaziyyat, psixologiya, iqtisadiyyat, fizika fakültələrində bakalavr hazırlığı barədə ətraflı informasiya ala bilərlər. Qeyd edilib ki, filologiya fakültəsinin bazasında rus dili və ədəbiyyatı, habelə müasir Qərbi Avropa dilləri (ingilis, fransız, italyan, ispan dilləri və ədəbiyyatı) bölmələri fəaliyyət göstərir. İqtisadiyyat fakültəsinin iki bölməsində - iqtisadiyyat və menecment bölmələrində mütəxəssislər hazırlanır. Filialın magistratura bölməsinə qəbul filologiya, riyaziyyat və kompüter elmləri, kimya, psixologiya, iqtisadiyyat (beynəlxalq biznes) ixtisasları üzrə həyata keçirilir. M.V.Lomonosov adına MDU-nun Bakı Filialında ənənəvi "Açıq qapı" günü adətən abituriyentləri və onların valideynlərinin böyük marağına səbəb olur. Tədbirə qatılan altı yüzdən çox iştirakçı öz universitetin ali zali ayrılıb.

MDU-nun mexanika-riyaziyyat fakültəsinin ümumi topologiya və həndəsə kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Yuri Sadovniç görüşü açaraq abituriyentləri və onların valideynlərini salamlayıb. O, çıxışında vurğulayıb ki, M.V.Lomonosov adına MDU-nun Bakı Filialı 2008-ci ildə Azərbaycan Prezidentinin fərmanı ilə yaradılıb və bu tədris ilində filialın onuncu il dönmü təamam olub.

O deyib: "M.V.Lomonosov adına MDU-nun Bakı Filialının rektoru akademik Nərgiz Paşayevanın sayəsində bu on il ərzində universitet böyük nailiyyətlər əldə edib. Filialın fəaliyyəti üç fakültədən - təbii riyaziyyat, kimya və filologiya fakültələrindən başlayıb. Sonralar universitetin təhsil sahəsi genişləndikcə, psixologiya, iqtisadiyyat və fizika fakültələri açılıb. 2012-ci ildə Xocasan qəsəbəsində mükəmməl kampus inşa edilib. Tələbələrə dərin biliklərə yiyələnməsi, iştirakı və yaşaması üçün burada hər cür şərait yaradılıb. Filialın tədris fəaliyyəti M.V.Lomonosov adına MDU-nun tədris planları və proqramları üzrə

və innovativ texnologiyalardan və metodlardan istifadə olunmaqla həyata keçirilir. Beləliklə, filialın tələbələri Bakını tərk etmədən Moskva Dövlət Universitetində təhsil alırlar. Bakı Filialının məzunlarına M.V.Lomonosov adına MDU-nun diplomu təqdim edilir. MDU-nun diplomu bütün dünyada tanınır. Odu ki, universitetin məzunları işlə təmin olunmaq, təhsilini nüfuzlu xarici ali məktəblərdə davam etdirmək üçün gözəl imkan əldə edirlər. Filialda təhsil əvvəlcə dörd il ərzində bakalavriat proqramı üzrə aparılır, sonra arzu edənlər iki il ərzində magistraturada oxuya bilərlər. Filialda əsasən MDU-nun professor-müəllim heyəti dərslər deyir. Özlərini elmi fəaliyyətə həsr etmək istəyənlər təhsillərini aspiranturada, Moskvada davam etdirə bilərlər".

Filialda həm tələbələr, həm də müəllimlər üçün hər cür şərait yaradılıb. Onun çox zəngin kitabxanası var. Kimya, fizika və psixologiya fakültələri nəzdində 20 laboratoriya ən müasir avadanlıqla təchiz edilib. Bu avadanlıqla tədris prosesini və elmi-tədqiqat işi ilə bağlı məşğələləri təmin etmək üçün zəruri olan, demək olar, istənilən mürəkkəb eksperimental tədqiqatlar aparmağa imkan verir. Filialın tələbələri texniki cəhətdən təchiz edilmiş geniş auditoriyalarda təhsil alırlar. Kampusda idman kompleksi var, arzu edənlər yataqxana ilə təmin olunur. Filialın kampusunda 2012-ci ildən fəaliyyət göstərən yataqxanalara bərabər, Moskvadan gəlmiş müəllimlər üçün daha bir yeni, üçmərtəbəli yataqxana binası ötən il inşa edilərək istifadəyə verilib. Hazırda kampusun yataqxanalarında 200-dən çox tələbə və MDU-nun 80 müəllimi yaşayır.

MDU-nun Bakı Filialının qəbul komissiyasının məsul katibi, fizika-riyaziyyat elmləri namizədi Denis İlyutko qəbul qaydaları haqqında ətraflı məlumat verib. Filialda iyulun 6-dan 12-dək keçiriləcək qəbul imtahanlarına buraxılmaq üçün abituriyentlər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi birinci (yaz) imtahanı hər hansı ixtisas qrupu üzrə bakalavriat proqramı ilə ali məktəbə qəbul olunmaq üçün 300 və ya daha çox bal toplamalıdır. Özü də toplanmış ballar yalnız imtahana buraxılmağa imkan verir və filiala daxil olan zaman toplanan balların üzərinə əlavə olunmur, yeni universitetə qəbul əlavə imtahanlar verməklə, müsabiqə əsasında aparılır.

Bir fakültəyə (bir neçə tədris proqramına, yaxud bir neçə hazırlıq ixtisasına, yalnız bir fakültə çərçivəsində. Bu zaman prioritet göstərilir) yalnız bir ərizə verile bilər. Birinci kursa qəbul haqqında ərizə elektron formada verilir. Ərizə forması www.msu.ru saytında, yaxud <http://dim.gov.az/> saytında doldurulur. Elektron-rəqəmsal imza olmadıqda, sənədləri rahat şəkildə vermək üçün abituriyent www.msu.ru saytında, yaxud DİM-in <http://dim.gov.az/> saytında qeydiyyatda düşə bilər.

Qəbul imtahanlarından kəsilən abituriyentlər DİM-in Azərbaycanın başqa ali məktəblərinə qəbul üzrə keçirdiyi müsabiqədə iştirak edə bilərlər. Filiala qəbul olunmuş şəxslər DİM siyahılarında çıxarılır və Azərbaycanın digər ali məktəblərinə daxil olmaq üçün müsabiqələrdə iştirak etmirlər. Tədbirdə magistraturada təhsil almağın qaydaları barədə məlumat verilib.

M.V.Lomonosov adına MDU-nun aparıcı müəllimləri - fizika-riyaziyyat elmləri doktoru, MDU-nun fizika fakültəsinin ümumi fizika kafedrasının müdiri, MDU-nun fizika fakültəsinin elmi-tədris işinin əlaqələndirilməsinə cavabdeh olan professor Aleksandr Saletski, MDU-nun psixologiya fakültəsinin elmi-tədris işinin əlaqələndirilməsinə cavabdeh olan Leonid Nikolayevič Babanin, MDU-nun filologiya fakültəsinin elmi-tədris işinin əlaqələndirilməsinə məsul olan Vəliyeva Ağayantseva, kimya elmləri doktoru, professor Aleksey Kopilov, fizika-riyaziyyat elmləri doktoru, MDU-nun mexanika-riyaziyyat fakültəsinin professoru Qırıqov Aleksandr Çeçkin, MDU-nun iqtisadiyyat fakültəsinin elmi-tədris işinin əlaqələndirilməsinə məsul olan Ceyhun Hüseynov abituriyentlərə və onların valideynlərinə filologiya, kimya, riyaziyyat, psixologiya, iqtisadiyyat, fizika fakültələrində qəbul qaydaları və həmin fakültələrin tədris fəaliyyətindən danışib, onları maraqlandıran suallara cavab verib.

Tədbirin rəsmi hissəsindən sonra Xocasan universitetin kampusunda abituriyentlər və onların valideynləri üçün ekskursiya təşkil edilib və fakültələrin təqdimatı keçirilib.

Universitetin fəaliyyəti ilə www.msu.ru saytında daha ətraflı tanış ola, maraqlandığınız bütün suallar üçün info@msu.ru elektron poçtu vasitəsilə müraciət edə bilərsiniz.



Qazaxda xalq şairi Məmməd Arazın poeziya günü keçirilib

Özünün fəlsəfi düşüncələri ilə bu dünyanın heç kimə məxsus olmadığını poeziyanın dili ilə deyən və buna görə insanları düzgün əməl sahibi olmağa çağıran xalq şairi Məmməd Araz poeziyası bütün dövrlərdə aktual olub. Onun qələmindən çıxan hər kəlmə söz qədərbilən xalqın ürəyindən xəbər verib. O xalqın ki, şairin xatirəsinə həmişə ehtiram göstərib, onun adını uca tutur.



Üç ildir ki, şairin doğum günü ərəfəsində poeziya günləri keçirilir. Bu il poeziya günləri şairlər vətəni Qazaxdan start götürdü. Aprelin 20-də rayonda əsl təntənə yaşandı. Tanınmış şairlər, alimlər, eləcə də poeziya həvəskarlarının iştirakı ilə keçirilən tədbir ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsinin ziyarəti ilə başladı. Abidə önünə gül dəstələri qoyuldu, dahi rəhbərə ehtiram nümayiş etdirildi. Sonra tədbir Gənclər Mərkəzində xalq şairinin öz ifasında səslənən şeirlər davam etdirildi.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Azərbaycan Yazıçılar Birliyinin dəstəyi ilə keçirilən poeziya gününü Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babasov açaraq Məmməd Arazın Azərbaycan ədəbiyyatında çoxcəhətli və zəngin ədəbi irsinə, sənətkarlıq qüdrətinə görə özünəməxsus yeri və mövqeyi olan görkəmli söz ustası olmasından danışdı. Qeyd etdi ki, dərin məzmun-

lu, oxunaqlı şeirləri ilə Məmməd Araz vətəndaş qeyretli ədəbiyyat nəhəngidir. O, həm də milli azadlıq ideyali əsərləri ilə istiqlal şairi olaraq əbədi şöhrət qazanıb. "Məni şeirimdə göz bir insan kimi, Qəlbimdə nə varsa onu demişəm. Anadan-bacıdan gizlədiyimi Kağızdan, qələmdən gizlətməmişəm" deyən şair səmimi və zəngin yaradıcılığa malik olub. Onun sənət dünyasında vətən müqəddəsliyi, xalq və el məhəbbəti bədii yaradıcılığının mərkəzində dayanıb.

Rəcəb Babasov onu da diqqətə çatdırdı ki, xalq şairi Məmməd Araz hələ sağlığında ulu öndər Heydər Əliyevin qayğısı ilə Azərbaycanın əməkdar mədəniyyət işçisi, əməkdar incəsənət xadimi, xalq şairi fəxri adlarına layiq görülmüş, Dövlət mükafatı almış, "İstiqlal" ordeni ilə təltif olunmuşdur.

Sonra Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal Məmməd Araz yaradıcılığının və şeirlərinin Azərbaycan

ədəbiyyatındakı rolundan, eləcə də şairin yaradıcılığında vətən sevgisindən, vətənpərvərlik mövzularında yazdığı əsərlərdən söz açmışdır. Azərbaycan Yazıçılar Birliyinin üzvü Qardaşın Əzizxanlı çıxış edərək Azərbaycan ədəbiyyatında çoxcəhətli və zəngin ədəbi irsinə görə özünəməxsus yeri və mövqeyi olan Məmməd Arazın həyat və yaradıcılığında danışmış və qeyd edilmişdir ki, onun şeirlərinin hər sətrində, hər misrasında vətənə məhəbbət ifadə edilir. Onun fəlsəfi düşüncələrini əks etdirən bütün şeirləri vətənlə başlayıb, vətənlə bitir.

Sonra xalq şairi Məmməd Arazın anadan olmasının 85 illiyi ilə əlaqədar Qazax rayonunun Daş Salahlı, Orta Salahlı, Aşağı Salahlı, Sarıvalı, Birinci Şıxlı, İkinci Şıxlı, Kommuna, Çaylı, Qazaxbəyli kənd, həmçinin şəhər orta məktəblərinin şagirdləri arasında keçirilən müsabiqənin qalibləri elan edilmişdir. Şagirdlər şairin yaradıcılığında nümunələr səsləndirdikdən sonra qaliblərə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təsis etdiyi diplomlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.

Əməkdar artistlər Nuriyə Hüseynova və İlkin Əhmədovun, eləcə də qazaxlı aşiqlərin ifasında səslənən musiqi nömrələri tədbirə xoş ovqat qatmışdır.

Sabir ƏLİYEV,
"Azərbaycan"

Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun xatirəsi anılıb

Şəmkir rayonundakı "N" sayılı hərbi hissədə Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan şəhidlərimizin xatirəsinə yad ediblər.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Sona Əliyeva, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva, hərbi hissənin zabiti polkovnik Rəsim Mənafov və digərləri İsgəndər Aznaurovun həyat və döyüş yolu barədə ətraflı məlumat verib-

lər. Qeyd olunub ki, İsgəndər Aznaurov 1956-cı il avqustun 16-da Özbəkistan Respublikasının Buxara vilayətində anadan olub. 1980-ci illərin sonlarında Fərqa-nədə milli zəmində baş verən mə-lum hadisələrdən sonra bir çox Axişka türk ailəsi kimi onların ailə-ləri də Azərbaycana pənah gətirib və Şəmkir rayonunun Kür qəsəbə-sində məskunlaşıblar. 1992-ci il-dən Azərbaycan Ordusunda kö-nüllü olaraq zabıt kimi xidmət edən İsgəndər Aznaurov Gədəbəy rayonunun Şıxın bölgəsinə ər-məni quldur dəstələrinə qarşı mərdliklə vuruşub, Mütəladə, Ər dağı, Ləzgi daşı və digər strateji yüksəkliklərdə şəxsi şücaət nü-munələri göstərib.



1993-cü ilin baharında şəhid olan İsgəndər Aznaurova ulu öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.

Dövlətimiz İsgəndər Aznaurovun xidmətlərini yüksək qiymətləndirib. İndi onun adına yaşayış məntəqəsi, küçə və məktəb var. Vaxtilə döyüşdüyü səngər bu gün "İsgəndər qalası" adlanır və igid oğullarımız bu qalanın keşiyində ayıq-sayıq dayanaraq düşmən hücumlarının qarşısını mərdliklə alırlar.

Mərasimdə Kür qəsəbəsinin Mədəniyyət Evinin kollektivinin və orta məktəb şagirdlərinin birgə hazırladılan kompozisiya və Nizami Abbasın rejissorluğu "İsgəndər sorasında" adlı sənədli filmi təqdim olunub.

Sonda Milli Qəhrəmanın həyat yoldaşı Gülxanım Aznaurova çıxış edərək tədbirin təşkilatçalarına və iştirakçılara təşəkkürünü bildirib.

Baharın gəlişinə sevinib cəlvələnlər...



Yazın xoş çağlarını yaşayırıq. Bağlarda ağaclar çiçəkləyib, çöl-çəmən al-ol-yan boyanıb. Gül güllü çağırır, çiçək çiçəyi... Təbiətin bu oyanışı insanın qəlbi-

nə sevinc, üzünə təbəssüm bəxş edib.

Baharın gəlişinə sevinən qu quşları cəlvələnməkdən doymurlar. Digər quşların həyəsi öz "dil"ində bir nəğmə oxuyur. Tis-

bağa da yuvasından çıxıb havaların bir az da isinəcəyini gözləyir...

Foto Ağaalı MƏMMƏDOVUNDUR,
"Azərbaycan"



Beynəlxalq aləm

HADİSƏLƏR, FAKTLAR

KXDR nüvə və raket sınaqlarını dayandırdı



KXDR-in lideri Kim Çen İn ölkədə nüvə və raket sınaqlarının dayandırıldığını elan etmişdir. Qərar Şimali Koreyanın hakim partiyasının Mərkəzi Komitəsinin iclasında qəbul olunmuşdur. Bu barədə Cənubi Koreyanın "Rönhap" agent-

liyi xəbər verir.

Məlumatla görə, dünəndən etibarən KXDR-də nüvə silahlarının sınağı dayandırılır, habelə qitələrarası ballistik raketlər buraxılmayacaq. Bundan əlavə, Şimali Koreyada nüvə poliqonu bağlanacaq.

Kim Çen İn vurğulamışdır ki, ölkə bundan sonra sınaqların keçirilməsinə ehtiyac duymur. Pxenyanın nüvə sınaqlarını dayandırmaq niyyətini təsdiq etmək üçün poliqon bağlanacaq.


ABŞ Prezidenti Donald Tramp Şimali Koreya hökumətinin bu qərarını alqışlamışdır. O, özünün Twitter sahifəsində yazmışdır ki, bu, KXDR və dünya üçün çox yaxşı xəbərdir və böyük tərəqqidir. Tramp həmçinin qeyd etmişdir ki, Kim Çen İn-lə görüşünü gözləyir.

ABŞ-ın ən qocaman cinayətkarı edam olundu

ABŞ-ın Alabama ştatında ən ağır cəzaya məhkum olunmuş qocaman cinayətkar - 83 yaşlı Uolter Mudi edam olunmuşdur. Bu barədə Al.com saytı xəbər verir.

Mudi 1989-cu ildə hakim Robert Vens və Corciya ştatından olan hüquq müdafiəçisi Robert Robinsonun qətlə yetirilməsinə görə mühakimə edilmişdir. Cinayət işinin materiallarına görə, o, Vensə və Robinsona poçt vasitəsilə partlayıcı qurğular göndərmişdir.

Saytın xəbərinə görə, 30 ilə yaxındır cəzasının icrasını gözləyən Mudi bütün bu müddət ərzində təqsirsiz olduğunu bildirdi.



Svazilend Kralı ölkənin adını dəyişdirdi

Svazilend Kralı III Msvati ölkənin adının dəyişdirildiyini elan etmişdir. O, Svazilend adının tez-tez işveçə ilə qarışdırıldığını bildirmişdir. Bu barədə TASS agentliyi xəbər verir.

Məlumatla görə, bundan sonra Cənubi Afrikanın xəritəsində Esvaniti Krallığı yer alacaq. Svazi dilindən tərcümədə bu, "svazi torpağı" deməkdir. III Msvati ölkənin adının dəyişdirilməsi barədə bəyanat-



Məsələn, o, BMT Baş Assambleyasının qarşısında çıxış edərkən ölkəsinin bu cür adlandırılmışdır. Buna baxmayaraq, islahat gözlənilməz olmuşdur.

BMT: Ukraynaya humanitar yardım üçün vəsait çatışmır

BMT-nin humanitar agentliklərində Ukraynanın şərqində yaşayan sakinlər üçün humanitar yardım göstərilməsinə lazım olan məbləğin cəmi 3 faizi var. Bu barədə BMT-nin Ukrayna üzrə humanitar proqramlarının əlaqələndiricisi Nil Uolker məlumat vermişdir.

Məlumatda deyilir ki, bu il Ukraynada 4,4 milyon nəfər əvvəlki kimi ölkənin cənubunda silahlı münaqişəyə cəlb olunmuşdur. Təxminən 3,4 milyon ukraynalı humanitar yardıma və müdafiəyə ciddi ehtiyac duyr.



vəsaitin yığılmasında kömək göstərməyə çağırılmışdır: "Mən beynəlxalq humanitar hüquqa riayət olunması üçün münaqişə tərəflərini zəruri tədbirlər görməyə çağırmaqda davam edirəm. Dinc sakinlər və mülki infrastruktur müdafiə olunmalıdır".

Maldivdə sualtı mehmanxana tikiləcək

Tezliklə Maldiv adalarında inşa ediləcək mehmanxanada bir sutka keçirmək 50 min dollara başa gələcək. Bu barədə "Röyter" agentliyi xəbər verir.

"Muraka" hotelindəki otaqlar qışmən su-



yun altında olacaq. "The Evening Standard" qəzeti yazır ki, mehmanxananın tikintisinə 15 milyon dollar xərclənəcək. İnşaat işlərinin gələn ilin noyabrında yekunlaşacağı planlaşdırılır.

Qubanın Qırız kəndində qar örtüyünün hündürlüyü 12 santimetr olub



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində aprelin 20-dən 21-i səhərdə hava şəraiti qeyri-sabit olub,

arabir yağış, dağlıq ərazilərdə qar yağıb, bəzi yerlərdə intensiv olub.

Departamentdən AZƏRTAC-a bildirilib ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 2-10, Kiçik Qafqazda 12-36, Mərkəzi Aran rayonlarında 1-10, Böyük Qafqazda 1-8, Qazax-Gəncə zonasında 1-11, Naxçıvan Muxtar Respublikasında 1-4, Lənkəran-Astara zonasında 1 millimetr təşkil edib.

Qar örtüyünün hündürlüyü Qırızda 12, Xinalıqda 10 (Quba), Dəstəfərçay Qaraqollarda, Gəncəçay-Alaxanlılarda (Daşkesən) və Sahdağda (Qusar) 5 santimetr olub.

Günəş şüalarının orqanizmə təsiri

Günəş canlılar üçün həyat mənbəyidir, onun orqanizmə sonsuz faydası var. Onlardan ən əsası isə bir çox xəstəliyin müalicəsində əhəmiyyətli rol oynayan antibakterial təsirdir. AZƏRTAC xəbər verir ki, Günəşin fotosintez, D vitamini yaranmasını təmin etmək, istilik və işıq yaymaq, mikrobları öldürmək və insan psixologiyasına müsbət təsir göstərmək kimi böyük əhəmiyyəti var.

D vitamini uşaqlar və yaşlılar üçün xüsusilə xeyirlidir, bədəndəki kalsium tarazlığını qoruyur, sümüklərin və bədən quruluşunun inkişafında mühüm rol oynayır. Bəzi dərmanların müalicəsi üçün də günəş şüaları məsləhət görülür. Günəş işığı həm də estetik görünüşü artırır, xoşbəxtlik hormonu ifrazını artırır, əhvali-ruhiyyəni yaxşılaşdırır. Günəşdən gələn üç cür şüa var və onların hər birinin fərqli təsiri var.

Övəllər yer səthində A və B ultrabənövşəyi şüaları çatdırır, indi onlara S şüası da əlavə olunub. S şüaları ozon təbəqəsinin ən zərərli şüa növüdür. Əməliyyat otaqlarında sterilizasiya məqsədilə istifadə edilir. A ultrabənövşəyi şüaları radiasiya, dərinin erkən yaşlanması və qırışların yaranmasına səbəb olur. B şüaları dərinin üst təbəqəsinə nüfuz edir və yay aylarında daha çox təsir göstərir. Melaninlə əlaqəyə girəndə gözəl pigmentasiya yaranır, yeni uzun müddət arzu edilən qaralmaya səbəb



olur. B və S ultrabənövşəyi radiasiyaların birlikdə dəri xərcəngi riskini artırır.

Günəşin zərərli təsirlərindən qorunmaq yolları var. Müntəzəm şəkildə müxtəlif xəstəliklərə düçar olmaq üçün günəş şüalarının mənfi təsirlərindən vaxtında qorunmağı məsləhət görülür. Günün altında geniş ke-narları olan şlyapa qoymaq, eynək taxmaq, açıq rəngli yüngül geyimlərdən istifadə edilməlidir. Günəşdən qorunmaq üçün toxumalı paltarlar geyinmək lazımdır. Buludlu havalarda günəş radiasiyası yanbaşı azalır, buna baxmayaraq həmin hava şəraitində də qorunmaq, kölgədə qalmağa çalışmaq lazımdır. Ona görə də günorta saatlarında açıq havada olmaq məsləhət deyil. Bol maye qəbul etmək də vacib şərtlərdən biri sayılır.

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi-nin rəhbərliyi və kollektivi Qurban Primova atası

ELDAR PRİMOVUN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə bəssəlgiliyi verir.

"AzerGold" QSC-nin rəhbərliyi və kollektivi cəmiyyətin söbə müdiri Qurban Primova atası

ELDAR PRİMOVUN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə bəssəlgiliyi verir.

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılb sahifələndirilmiş, "Azərbaycan" nəşriyyatında çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda söylənilənlərlə bərabər, dərəcə üçün göndərilən digər yazılarda da fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir


Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır

Gündəlik qəzet

Tiraj 8810
Sifariş 1109

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV



Ünvan

AZ 1073, Bakı şəhəri, Məhsin prospekti, 529-cu məhəllə, IV mərtəbə
e-mail: secretary@azerbaijan-news.az
az_reklam@azeronline.com
azerbaijan-news@mail.ru
www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,
Baş redaktor müavini - 538-86-86, 434-63-30,
538-97-96,
Mosul katib - 539-43-23,
Mosul katib müavini - 539-44-91,
Parlament və siyasət şöbəsi - 539-72-39, 539-63-82,
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,
Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 432-37-68,
Humanitar siyasət şöbəsi - 538-56-60,
Reklam şöbəsi - 539-49-20, 538-31-11,
Kompüter mərkəzi - 538-20-87,
Fotoinformasiya şöbəsi - 538-84-73,
Mühəssisat - 539-59-33,
Faks - (+994 12) 5398441